



Bəşəriyyətə qarşı amansız terror

Xocalı qətləməsi Ermənistən uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasetinin tərkib hissəsi idi. Soyqırımın törədilməsinə görə Ermənistən o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixin müxtəlif dönmələrində ermənilər tərefindən soyqırma məruz qalan Azərbaycan xalqı növbəti belə fəciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Sovet imperiyasının süqutu ilə yaranan mürrekkeb tarixi və ictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenice bərpa edən Azərbaycan ərazi itkisi ilə yanaşı, əsrin en dehşətli facielerindən birini yasadı.

Ermənistən Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyaseti və hərbi təcavüzü dünən tarixine bəynəlxalq hüquq normallarının kobudcasına pozulduğu faktlardan biri kimi daxil olub.

Azərbaycanlıların öz tarixi torpaqlarından qovulması prosesi sovet dövründə davam etmiş, 1948-1953-cü illerde Ermənistəndən 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənləyində yerləşdirilmişdir. 1988-ci ilde öz tarixi torpaqlarında yaşayan 250 minden çox azərbaycanlı yurd yerlərindən qovulmuş, bununla da Ermənistən mo-noetnik dövləte çevrilmişdir. O illərdə Qarabağ ətrafında başlayan hadisələr - erməni ideoloqlarının "Dənizdən-dənizə Ermenistan" adlı sərsəm ideyasını reallaşdırmaq cəhd kəndlərin, şəhərlərin dağılması, on minlərin günsəz insanın ölümü, yüz minlərə azərbaycanlıların tarixi torpaqlarından iddəgin düşməsi ilə neticələnmişdir.

1988-ci ilin yanvarından etibarən erməni milletləri tərefindən "Türkşüz Ermenistan" siyaseti planlı şəkildə həyata keçirilməye başlanılmışdır. "Qarabağ və Krunk" komitelerinin, Eçmədzin kilsəsinin nümayəndələri SSRİ rehberliyinin himayəs ilə azərbaycanlıların qovulması prosesində minlər qanlı aksiyalar törətmışlar.

1992-ci ilin fevralında Xocalıda miqyasına və qəddarlığına görə bəşər tarixinde misli görülməmiş dəha bir soyqırımı aktı yaşamışdır. Ermənilərin Xocalı şəhərini hədəfə almaqdə məqsədləri bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılar-dan ibarət strateji ehemiyətli maneləri aradan qaldırmaq, digər tərəfdən isə Xocalı şəhərini yer üzündən birdeflik silmək olmuşdur. Çünkü Xocalı Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və medeniyyət ənənələrini özündə eks etdi-rildi. Bu, tarixe Xocalı-Ged-

bey mədəniyyəti kimi düş-müşdür. Xocalının qədim tarixi abidələri - siklopları, kur-qanları həmçinin müxtəlif növ məişət eşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə eks etdirən maddi-mədəniyyət nümunələridir. Erməni işgalindən sonra bütün bu maddi-mədəniyyət abidələrinin mehvi və dünyadan en qədim mezarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadagın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq ak-tidir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistən silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazi-sindəki erməni silahlı destələri, keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-ci motoatıcı alayıının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək xalqımıza qarşı soyqırımı siyaseti həyata keçirilmişdir.

Xocalıda baş verənlərin soyqırımı olduğunu həmin dövrdə bir sira ölkələrin aparıcı kültəvi informasiya vasitəlerinin nümayəndələri də təsdiqləmişlər. Bu baxımdan, fəciə baş verən gün Xankəndidə ezməniyyətdə olmuş Fransanın "Libardion" qəzətinin emekdaşı Jul Certi Vaynerin qeydləri xüsusi maraq doğurur. Xocalı soyqırımı qorxulu yuxuya bəndən Vayner jurnalistika ilə meşğul olduğu 25 il ərzində müharibələrin getdiyi çoxlu müxtəlif ölkələrdə olunduğu, lakin Xocalı şəhərindəki kimi dehşətli və tükürpədici menzələrlə rastlaşmadığını yazmışdır. Jurnalist "Libardion" qəzətindən çap etdiridi "Ermeni terrorizminin canlı şahidi oldum" sərliyəli yazardı Xocalıda baş verənlərin evvelcədən yazılın ssenari olduğunu bəyan etmişdir.

Hələ 1995-ci ilde Xocalı soyqırımının 3-cü ildönümü zamanı Heydər Əliyev demişdir: "Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətde erməni şovinist-milletçiləri tərefindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasetinin davamıdır və ən qanlı sehfəsidir".

Xocalı soyqırımının dünyada tanıtılması ilə bağlı "Xocalya ədəlet!" kampaniyası çərçivəsində keçirilən tədbirlər olduqca mühüm rol oynayıb. "Xocalya ədəlet!" kampaniya



Erməni faşizmi: yaralar qaysaq bağlamır

niyasi İslam Konfransı Təşkilati Gənclər Forumunun mədəniyyətlərərə dialog üzrə baş koordinatörü, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlayıb. İlk gündən başlayaraq kampaniya yüksək tempə davam edir və aksiyaya dönyanın eksər ölkələrdən könüllülər qoşuları.

2020-ci ilde baş verən 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarını azad edən Azərbaycan xalqı milli maraqlarını temin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu Qələbə ilə Azərbaycan tarixinin şərəflili sehifəsinin yeni qəhrəmanlıq salnamesinin müəllifi oldu. Bu tarixi qələbə ilə Xocalı şəhidlərinin ruhları təselli tapdı. Soyqırımı qurbanlarının qanı yerde qalmadı. Onların qisası döyüş meydənlərində alındı.

Xocalı soyqırımının otuzuncu ildönümü tamam olur. Azərbaycan xalqı heç vaxt Xocalı faciəsini unutmaya-caq. Axi bu, bəşəriyyətə qarşı töredilmiş amansız cinayətdir.

Qədir ASLAN,
"Respublika".